



# XALQ QƏZETİ

№ 13 (28985) 18 yanvar 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

## Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilən və onun funksiyaları Nazirliyin Aparatına verilsin.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılsın.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallər və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilsin.
4. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv edilsin.
5. Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçirilsin.
6. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saxlanması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların ("AzinTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə bəddədi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşsın.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

- 7.1. hüquq mühafizə və hərbi sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkil, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 7.2. mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə işçi Qrup yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etsin;
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- 8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 8.2. Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrasını barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsi və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

8.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

8.6.1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;

8.6.2. Respublika Bədən Tərbiyəsi Mərkəzinin və "Təhsil" Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi;

8.7. üç ay müddətində:

8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənar qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin məxsus olan yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və onun yanında Dövlət Xəzinədarlıq Agentliyinin əsasnamələrinin layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini üç ay

müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi bu Fərmana əsasən ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası"na uyğun olaraq tədbirlər görsünlər.

10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmana əsasən ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vaxt vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsünlər və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

11.1. mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasını həyata keçirsin, bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilməsi qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin DATA mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.2. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında onun üçün nəzərdə tutulmuş, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin etsin.

12. Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 11.1-ci bəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq şərait yaradılmasını və kömək göstərilməsini təmin etsinlər.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2019-cu il

## Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məkəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıcısının bədii nailiyyətləri zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsinə tapmışdır. Sənətkar həyat həqiqətini, ictimai mühtiri hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmunla malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun həddüdarında kənarında geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən

"Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2019-cu il

## Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına ölkə haqqında haqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanların artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zərurətini nəzərə alaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına "Azerspace-1" peyki və digər vasitələrlə

yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2019-cu il



**Azərbaycanda iqtisadiyyat gücləndikcə dövlət müstəqilliyinin dayaqları daha da möhkəmlənir**

□ **Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasında Azərbaycanın hesabət dövründə bütün makroiqtisadi göstəricilərdə artım nail olduğunu, qlobal neft bazarında volatilliyin yüksək səviyyəyə çatdığı bir zamanda respublikada iqtisadi artım tempinin qorunub saxlanıldığını diqqətə çatdırıb.**

Həmçinin inklüziv və dayanıqlı iqtisadi inkişaf üçün yeni hədəflərin müəyyənləşdirildiyini də qeyd edib. Ölkə rəhbəri nəticədə bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu olub. Dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr yerinə

yetirilib, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunub. "Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək".

(ardı 2-ci səhifədə)



**Azərbaycanın xarici işlər naziri "İnterfaks" agentliyinə müsahibə verib**

» 3



**Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb**

» 5



**Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri**

» 6



**Almaniya iqtisadiyyatında artım azalıb**

» 8

## Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur



□ Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 17-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildiren Baş nazir hər iki ölkə rəhbərlərinin birgə sayırları nəticəsində bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, əlaqələrimizin genişləndirilməsi, o cümlədən mühüm layihələrin həyata keçirilməsi istiqamətində prezidentlərimiz tərəfindən atılan addımlar ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir.

Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin ölkəmizə bu səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti ilə bağlı İranın möv-

qeyini xatırladan Baş Qərargah rəisi bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münasibətin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.

Məhəmməd Baqeri hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərini hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

## Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllinə zəmin yaranmışdır

□ Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası öz bəhrəsini verir. Reallıq budur ki, məhz rəsmi Bakı bölgədə təhlükəsizliyin bərqərar olunması zəminində formalaşan yeni reallığın müəllifinə çevrilmişdir. Bu qürurverici reallıq ölkə ictimaiyyətində dərin rəğbət hissi doğurmuşdur. Bu barədə söz düşəndə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiev dedi:

– Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaratmışdır.

Regionun yeni reallığı beledir. Bir tərəfdə güclü, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan, o biri tərəfdə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi katalizmlər yaşayan, çixılmaz vəziyyətə düşmüş Ermənistan dayanır. Bu reallığı müşahidə etmək qürur doğurur!

Bəs müstəqil Azərbaycan dövlətinin uğurlarının əsas səbəbləri hansılardır? Bu sualın cavabı çoxlarına bəllidir: Belə ki, Azərbaycan qlobal güclərin yürütdüyü



təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.

Rəsmi Bakı işğalı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı

inam və etimada əsaslanan dost, strateji əlaqələr qurmağa nail olub. Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Azərbaycan qonşu İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələri daha da gücləndirdi.

Təsədüfi deyil ki, bu günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirdi: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbul edilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".

Söhbəti qələmə aldı: M.HACIXANLI, "Xalq qəzeti"

□ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidenti yanın-



## Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib

da Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən, professor Famil Mustafayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Pirişev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şurasının üzvləri iştirak ediblər.

Iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər respublikada elmi fəaliyyətin təşkil, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyəti və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

A Əlizadə ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək göstərmək baxımından şurasının fəaliyyətinin səmərəli olacağını bildirib. Gələcəkdə kvant fizikası, nanostruktur və nanotexnologiyalar, riyazi iqtisadiyyat, biotibb və digər bu kimi mühüm elmi sahələri koordinasiya edən surların yaradılmasının məqsədəuyğun olduğunu deyib.

Iclasda "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrə dair məsələyə baxılıb. Bununla bağlı AMEA-nın bir sıra təklif verdiyi deyən akademik Akif Əlizadə müvafiq sərəncamda elmin idarə olunması ilə əlaqədar qarşıya qoyulmuş məsələlərin əsasən elektron elma aid olduğunu nəzərə alaraq, bu istiqamətdə kompleks tədbirlərin yüksək keyfiyyətdə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin sadələşdirilməsi, plagiatlıqla bağlı zəruri normativ-hüquqi bazanın yaradılması, dissertasiya mətnlərinin orijinallığını

qiyətləndirməyə imkan verən şəffaf fəaliyyət sisteminin yaradılması və s. təkliflərin irəli sürüldüyünü bildirib.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliyev respublikada elektron elmin formalaşdırılması vəzifələri və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. O, Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elm inkişafı sahəsində dünya ölkələrinin təcrübəsindən danışdı. Məruzəçi e-elm inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

A Əlizadə ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək göstərmək baxımından şurasının fəaliyyətinin səmərəli olacağını bildirib. Gələcəkdə kvant fizikası, nanostruktur və nanotexnologiyalar, riyazi iqtisadiyyat, biotibb və digər bu kimi mühüm elmi sahələri koordinasiya edən surların yaradılmasının məqsədəuyğun olduğunu deyib.

Iclasda AMEA-nın təkliflərinin nəzərə alınması və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Sonra elmi problemlər üzrə elmi surların təşkil ilə bağlı məsələ müzakirə olub. Bildirilib ki, ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarlılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsinin müasir səviyyədə təşkil, elmi tədqiqatların maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsi nəzərinin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi əsas vəzifələr kimi Əlaqələndirilmə Şurasının qarşısına qoyulub. Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bu

vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qərar qəbul edib. Qərara əsasən, Əlaqələndirilmə Şurasının fəaliyyət planının, elmi problemlər üzrə elmi surların yaradılması ilə bağlı təkliflərin işlənilib hazırlanması istiqamətində tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan alimlərinin ikinci qurultayının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirdi ki, 2014-cü il dekabrın 19-da Azərbaycanda və regionda ilk dəfə olaraq Azərbaycan alimlərinin birinci qurultayı keçirilib. Qeyd edib ki, bu qurultay ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək verilməsi, Azərbaycan elminin beynəlxalq elmi tələblərə uyğunlaşdırılması və dünya elminə inteqrasiyası, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Iclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi qərara alınıb. Həmçinin tədbirin təşkil ilə bağlı müvafiq tapşırıqlar verilib. Sonda Elm Gününün keçirilməsi məsələsi müzakirə olub.

AMEA-nın prezidenti ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətini artırılması məqsədilə Prezident İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında müvafiq sərəncamını xatırladı. Bu il martın 27-də ilk dəfə olaraq ölkədə Elm Gününün qeyd olunacağını bildirdi. Qeyd edilib ki, əlavətdər günün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm Gününün keçirilməsinə dair tədbirlər planını təsdiq edib və müvafiq tapşırıqlar verib.

Tədbirdə professor Fərəh Əliyeva çıxış

AZƏRTAC

## Azərbaycanda iqtisadiyyat gücləndikcə dövlət müstəqilliyinin dayaqları daha da möhkəmlənir

(əvvəlki 1-ci səhifədə)

Dövlət başçısı iclasda bildirib ki, hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb, o cümlədən, nəhəng transmilli Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində "Şahdəniz-2" və TANAP layihələri uğurla həyata keçirilib. "Azerspace-2" peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilib.

Prezident İlham Əliyev nitqində Cənub Qaz Dəhlizinin Azərbaycan iqtisadi və maliyyə mənfəəti verəcəyini vurğulayaraq, deyib: "Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin döyürdüyü üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur...".

Xatırladaq ki, sözügedən dəhliz dünyada inkişaf etdirilən ən mühüm kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet

enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində indiyədək mövcud ən önəmli layihələrdən biridir. Bu, 7 hökumət və 11 şirkət özündə ehatə edən mürəkkəb bir hədəfidir.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi əlaqələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmələrinin təchiz edilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırılabilir.

Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycanın təbii qazı adı çəkilən dəhlizin sistemə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasıl olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr

Azərbaycan qazının nəqli planlaşdırılır. TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri bu ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. TANAP-ın inşası üzrə işlərin təxminən 98 faizi icra olub. TAP üzrə işlərin 82 faizdən çoxu tamamlandı.



Dəyəri təqribən 4,5 milyard avro olan, gələcəkdə buraxılıq qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri 2020-ci ildə istifadəyə verəcək. Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometrini Yunanıstan, 215 kilometrini Albaniya ərazisindən, 105 kilometrini Adriatik dənizinin dibini ilə və 8 kilometrini İtaliya ərazisindən keçəcək. Ümumiyyətlə, ötən illər ərzində

Azərbaycanda neft kapitalı respublikanın ümumi inkişafı və ölkədə sosial sərəitən yaxşılaşması üçün istifadə edilib. Eyni zamanda, neftdən əldə edilən vəsait hesabına Azərbaycan dünyada ən mükəmməl sosial infrastrukturuna malik olan ölkələr sırasına daxil olub. Respublikamızda icra edilən infrastruktur layihələrinin bir çoxu nəinki regionumuz, hətta dünya üçün mühüm önəm daşıyır. Hazırda yuxarıda xatırladığımız kimi, belə əhəmiyyətli layihələrin icrası davam edir və sözsüz ki, böyük vəsait tələb edən hamı layihələr neft kapitalı olmadan mümkün deyil. Dövlət Neft Fondunda toplanan vəsaitlərə gəlincə isə deyə bilərik ki, əgər 2001-ci ildə ARDNF-in vəsaitləri 270 milyon ABŞ dolları təşkil edirdisə, ötən il üzrə bu rəqəm artıq 38 milyard dolları keçib.

Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun, həmçinin insan kapitalının inkişafına yönəldilməsi də müsbət nəticələrlə diqqət çəkir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında etraflı bəhs edib. Bütün iqtisadi göstəricilərimizi çox müsbət qiymətləndirən dövlət başçısı deyib: "Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən



proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeleşmə siyasətimiz öz gözəl nəticələrini verir".

Göründüyü kimi, 2018-ci il ölkəmiz üçün bir sıra sahələrlə yanaşı, neft sektorunda da uğurlu nəticələrlə müşahidə edilib. Dünyada və bölgədə gedən üzücü proseslərə baxmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edir. Qarşıya qoyulan bütün vəzifələr yüksək səviyyədə icra olub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib.

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

**□ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov "Interfaks" agentliyinə məxsusi müsahibə verib.**

Nazir Elmar Məmmədov agentliyə müsahibəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşdığı və regionlararası səviyyədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin münasibətlərimizin prioritetlərindən biri olduğunu bildirdi. Bununla əlaqədar olaraq, ticari-iqtisadi, humanitar və digər sahələrdə Sankt-Peterburq ilə işlənilib hazırlanmış və uqurla davam edən əməkdaşlıq formatlarından istifadə olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı deyib: "2018-ci ilin dekabrında müvafiq hökumətlərarası komissiyanın ikinci iclası keçirilib. İclasda tərəfdaşlığımızın vəziyyəti və qarşılıqlı faydalı əsasda genişləndirilməsinin perspektivləri müzakirə edildi. Çox diqqətəlayiq haldır ki, 2020-ci ildə Azərbaycan dünyanın mədəni həyatında ən sanballı tədbirlərdən biri olan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda "fəxri qonaq ölkə" statusunda iştirak edəcək. Əminəm ki, ölkəmizin Sankt-Peterburqda baş konsulluğu Azərbaycan ilə Rusiyanın Şimal paytaxtı arasında ikitərəfli əməkdaşlığın inkişafından bundan sonra da töhfə verəcək və bu istiqamətdə sayılır göstərəcək".

Diplomat 2019-cu ildə Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunaraq bildirdi ki, ötən il olduğu kimi, 2019-cu ildə də Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasət yeridəcək və beynəlxalq aləmdə onun mövqelərini qorunub saxlanılmasına söz göstərəcək.

Elmar Məmmədov deyib: "2019-cu ildə xarici siyasətin prioritetləri, ilk növbədə, ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində bərpə olunması, habelə irimiqyaslı layihələrin reallaşdırılmasının davam etdirilməsi, bütün beynəlxalq əlaqələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi olacaqdır".

Nazir vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır. Diplomat deyib: "Nizamlanmanın hüquqi bazasına mürciət edərək xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT

Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-in, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublika-

münaqişənin sülh yolu ilə ədalətli və davamlı tənzimlənməsi üzrə danışıqları davam etdirməyə razılıq əldə olunması qeyd edilir. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişməyib. Sənəddə, həmçinin Düşənbədə iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaya riayət edilməsinə və hər iki ölkənin əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılmasına çağırış əksini tapıb. Bundan əlavə, birgə bəyanatda yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində intensiv danışıqların aparılmasının zəruriliyi barədə fikir ifadə olunub. E. Məmmədov deyib:

səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır".


Nazir vurğulayıb ki, Azərbaycanı narahat edən problemlərə və beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyi BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində keçirilən bir sıra tədbirlərin gedişində böyük anlayışla qarşılanıb və dəstəklənib. Məsələn, BMT-nin Baş Məclisi Azərbaycanın təklif etdiyi "İtkin düşmüş şəxslər" adlı qətnaməni dekabrın 17-də qəbul edib. Sənəddə beynəlxalq birliyin diqqətə beynəlxalq humanitar hüququn müdaxiləsinə hörmət və onlara riayət olunması, silahlı münaqişələr şəraitində

tərəfindən 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərin əməkdaşlıq etməsi üçün unikal imkanlar açıb. Nazir vurğulayıb: "Konvensiyanın imzalanması sözün həqiqi mənasında beş sahiləli dövlətin xoş məramını nümayiş etdirən tarixi hadisə olub. Ölkəmiz üçün bu sənədin əsas əhəmiyyəti bundan ibarətdir ki, o, dənizin zəngin təbii ehtiyatlarından istifadə olunması üçün sahiləli dövlətlərin suveren və müstəsna hüquqlarını müəyyən edir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində, habelə dənizdə digər təsərrüfat-iqtisadi

digər qərarın qəbul edilməsinə təsir göstərməyə imkan verir. Bununla belə, Hərəkətdə sədrlik ölkəmiz tərəfindən irəli sürülən yeni təşəbbüslərin ödə çəkilməsi üçün rahat format ola bilər, onların reallaşdırılması isə dünyada Azərbaycanın siyasi nüfuzunun artmasının rəhni olacaqdır".

Elmar Məmmədov Rusiya agentliyinə müsahibəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı mövzusunda da toxunub. Azərbaycanın Avropa İttifaqı ilə bərabərhuquqlu və qarşılıqlı faydalı tərəfdaşlığı münasibətləri inkişaf etdirmək istədiyini qeyd edən nazir deyib: "Tərəfdaşlığımızın sonuncu illə ilə

# Azərbaycanın xarici işlər naziri "Interfaks" agentliyinə müsahibə verib



sinin Prezidenti ilə Ermənistan Respublikasının baş naziri Arsenin söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəliləməsi nöqtəyi-nəzərdən müəyyən nikbinlik üçün əsas verir".

Nazirin sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri başçılarının, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Milanda nazirlər səviyyəsində keçirilən görüşü çərçivəsində qəbul edilmiş 2018-ci il 6 dekabr tarixli birgə bəyanatında

"Münaqişənin nizamlanmasında irəliləyiş əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək

insanların itkin düşməsi hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı üzrə bütün zəruri tədbirlərin görülməsi, o cümlədən beynəlxalq öhdəliklərə müvafiq olaraq onların taleyini müəyyən edilməsi üçün əməkdaşlıq üzərində cəmləşdirilir.

Aprelin 3–5-də Bakıda Qoşulma Hərəkatının üzvü olan ölkələrin nazirlərinin konfransını keçirilib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş yekun sənəddə və Bakı Bayanaməsində Azərbaycanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyinə birgə dəstək ifadə olunub. Avropa Parlamenti dekabrın 12-də "Al-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin reallaşması haqqında" qətnamə qəbul edib. Qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsini təsdiq edib.

Nazir beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: "Bizim ardıcıl səylərimiz nəticəsində "beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi" formulundan diplomatiya lüksikonunda geniş istifadə olunmağa başlanıb".

Azərbaycan XİN-in başçısı qeyd edib ki, beş Xəzəryanı ölkənin liderləri

fəaliyyətin həyata keçirilməsi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının ardıcılığını və təhlükəsizliyini təmin edir. O, dəniz gəmiçiliyinin sərbəstliyi və təhlükəsizliyi üçün şərait yaradır. Bu da Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatlarının inkişafında mühüm rol oynayır. Nazir əlavə edib ki, tarixən Xəzərdə iri layihələrin həyata keçirilməsində çıxış nöqtəsi olan Azərbaycan sahiləli dövlətlərlə əməkdaşlığı bundan sonra da genişləndirməyi planlaşdırır.

E. Məmmədov belə bir faktı diqqətəlayiq adlandırıb ki, ölkəmiz 2019-2022-ci illər ərzində Qoşulma Hərəkatına başçılıq etmək şərəfinə çox xüsusi maddətdə layiq görülüb. Diplomat deyib: "Qoşulma Hərəkatının üzvü olan ölkələrin nazirlərinin ötən ilin aprelinde Bakıda keçirilən konfransının yekun sənədində bizim xarici siyasət sahəsində bir sıra təşəbbüslərimizə dəstək ifadə olunub, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zəruriliyi vurğulanıb. Ölkəmizin Qoşulma Hərəkatında sədrliyi bizim mövqeyimizin dünyaya çatdırılmasına əlavə imkanlar yaradacaq. Təşkilatın 120 üzvü BMT-nin üzvü olan dövlətlərin üçdəiki hissəsini təşkil edir ki, bu da bu və ya

əməkdaşlıq gündəliyinin irəli çəkilməsi baxımından çox məhsuldar oldu. Odu ki, mən diqqətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının sədri Donald Tuskun iştirakı ilə ötən il iyulun 11-də Brüsseldə paraflanan və yekun olaraq oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin Lüksemburq görüşü çərçivəsində təsdiq edilən Azərbaycan və Al arasında "Tərəfdaşlıq prioritetləri" sənədi üzərində cəmləşdirmək istəyirəm.

Al və Azərbaycan arasında yeni hərtərəfli sazişə dair danışıqlar prosesinin davam etdiyini diqqətə çatdıran diplomat deyib: "Təbii ki, buna müəyyən vaxt lazımdır, çünki bizə də, Al-dən olan tərəfdaşlığımıza da ikitərəfli münasibətlərin hüquqi əsaslarını təşkil edəcək, Azərbaycan ilə Al arasında qarşılıqlı tərəfdaşlığı müxtəlif istiqamətlərdə uzun müddətə möhkəmləndirəcək ciddi və keyfiyyətli saziş lazımdır. Viza rejiminin sadələşdirilməsi haqqında sazişə gəlincə isə xatırlatmaq istərdim ki, bu saziş artıq bir neçə ildir qüvvədədir. Onun məntiqi davamı Al ilə viza rejiminin tam ləğv edilməsi ola bilər. Yəni söhbət viza rejiminin liderallaşdırılmasından gedir. Lakin bu, müəyyən vaxt tələb edir".

**Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri**  
Moskva

## Səməd SEYİDOV: Azərbaycan–Al əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir

**□ Azərbaycan ilə Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur. Ona görə də hesab edirik ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir.**

Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentində Azərbaycanı qarşı təşkil edilən dinləmələrə və qəbul edilən "qətnamə"yə dair AZƏRTAC-a açıqlamasında bildirib.

Səməd Seyidov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir. Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağırlı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksəlmə xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycanı qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışları ediblər. "Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən



çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibət göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsinə gözləyən xeyli problemləri var. Məsələn, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq gördük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsas olmayan, realıqda olmayan məsələlərlə bağlı müzakirələr təşkil edilir", - deyər Səməd Seyidov vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycanı qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir. Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə

Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək.

Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövrün yaşandığını xatırladan komitə sədri deyib: "Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olundu. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses 2017-ci ildə - Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki anti-Azərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı.

Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərfəsində bu cür qərəzli bir "qətnamə" qəbul olunur. Onlar Azərbaycanda hansısa açıq aksiyasından danışırlar. Ancaq belə bir məsələ, ümumiyyətlə, yoxdur. Bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli "qətnamələr" qəbul edirlər. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy verilib. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli "qətnamələr" qəbul edirlər".

## Avropa Parlamentinin qətnaməsi Mehman Hüseynov şousunun uğursuz sonluğudur

**□ Dünən Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşillər qrupu) Sorosun təsiri altında olan şəxsdir və özü də buna açıq şəkildə etiraf edir. Təsədüfi deyil ki, onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var.**

Sözgedən qətnamə Mehman Hüseynov əməlinə istifadə edərək və qəsdən məsələni şışirdək Azərbaycanı qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Yanvarın 17-də Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms məsələ ilə bağlı Azərbaycanı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldeki səfirliyinə hər hansı mürciət daxil olub.

Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri nitqində fundamental hüquqların pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçaqın və məcburi köçkünlü heç yadına belə salmayıb. Bu AP üzvlərinin ikizlülüyünü göstərir.

Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Al-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində Al-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Al diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, açıqlı aksiyasını dayandırdı və səhhətinə ciddi təhlükə yaranan vəziyyət yoxdur.

E.Hüseynovun səsvərmə öncəsi deputatlara iştirak şəkildə yazdığı mürciəti bir daha onu göstərir ki, bu insanı qarşıda M.Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Diqqətimizdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, onlar qətnamənin qəbulunu gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə Avropa Parlamentinin dəyərində M.Hüseynov kim olduğu heç kəsə sirr deyil. AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər ilə M.Hüseynov kimilərin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.



**2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycan səfər etmiş xarici turistlərin sayı təxminən, 1 faiz artıb.**

Dövlət Turizm Agentliyindən aldığımız xəbərdə bildirilir ki, ötən il isə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6 faiz artaraq 2,8 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn turistlər səyahətçi axınının üçdə ikisini təşkil edib. Gürcüstan, Yaxın Şərq və Asiyada gələnlərin sayında bir qədər artım olub. Əcnəbi qonaqların sayında ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə



## Ötən ay Azərbaycana gəlmiş turistlərin sayı artıb

(135 faiz, 73 min) və Hindistan (175 faiz, 39 min) olub.

"Xalq qəzeti"



# Tereza Mey Böyük Britaniyanın Baş naziri postunu qoruyub saxladı



Böyük Britaniya parlamenti yanvarın 16-da baş nazir Tereza Meyə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirmişdir. Deputatlardan 306 nəfər etimadsızlıq göstərilməsinə, 325 nəfər bunun əleyhinə səs vermişlər.

leyboristlərin lideri Ceremi Korbin hökumətə etimadsızlıq göstərilməsi məsələsinə baxılmasını təklif etmişdi. Yanvarın 16-da parlamentdə bu təklif kiçik səs çoxluğu ilə rədd olundu.

Beləliklə, hökumətə etimadsızlıq göstərilməməsi nəticəsində Tereza Meyin baş nazir vəzifəsində qalmasıdır. Bazar ertəsi günü baş nazir 29 mart 2019-cu il tarixinə planlaşdırılan "Brexit"lə məsələsi ilə əlaqədar yeni tədbirlər planını təqdim etməlidir.

"Xalq qəzeti"

Bir gün əvvəl krallığın Avropa İttifaqından çıxmasının əleyhinə səs vermiş parlament hökumətə etimad bildirib. BBC-nin məlumatında bildi-

rilir ki, yanvarın 15-də 202 deputat krallığın Al-dən çıxmasının lehinə, 432 deputat isə bunun əleyhinə səs vermişdi. Səsvermədən sonra

Litva Prezidenti Dalia Qribauskaytə Azərbaycanın fəvqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin etimadnaməsini qəbul edib.

## Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşdır

Trend-in məlumatına görə, görüşdə Litva və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələləri, tələbə mübadiləsi, Azərbaycan və Avropa İttifaqı (Al) arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. D.Qribauskaytə bildirib ki, Azərbaycan Avropanın mühüm tərəfdaşdır və hazırda danışıqların aparıldığı Al ilə yeni saziş qarşılıqlı dialoqun gələcəkdə

genişləndirilməsinə kömək edəcək. Prezident qeyd edib ki, ölkəsi Azərbaycanla daha sıx iqtisadi münasibətlərin inkişaf etdirilməsinə hazırdır: "Ticarət, IT, turizm, qida sənayesi, nəqliyyat, logistika və bir çox digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük imkanlar var".



## Coğrafiya İnstitutu: Təbii fəlakətlərdən hər il Azərbaycana 250-300 milyon dollar zərər dəyir

Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər, təxminən, 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir.

Bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Şöbə müdiri bildirib ki, yalnız 2000-2014-cü illərdə təbii fəlakətlər nəticəsində Azərbaycan iqtisadiyyatına orta hesabla 2,5-3 milyard manat ziyan dəyib: "Respublika ərazisində



təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə ehatəliliyindən, daha sonra isə texnologiyaların intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaranan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir".

Alimin sözlərinə görə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nə nizamnaməsi, nə yığım fondu, nə də ümumi kapitalı iri həcmli təbii fəlakətlər zamanı əhaliyə sığorta yardımı göstərilməsinə imkan verir. Bununla belə, təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəyirdəki dövlət ikinci sığortaçı kimi çıxış edir.

N.Paşayev hesab edir ki, təbii fəlakətlərdən sığortaolunmanın səmərəli ərazi təşkil üçün sığorta növləri inkişaf etdirilməli, çoxnövlü sığorta şirkətlərinin yaradılmasına maliyyə köməyi göstərilməli və digər tədbirlər həyata keçirilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinə uyğun olaraq, 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə, əlavə olaraq, minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan



## Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb



verib. Ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrasına əsasən, 3097 şəhid hərbi qulluqçunun 4190

vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 milyon manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək. Ümumilikdə dövlət sosial yardım proqramının icrasında ünvanlılığın,

şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36854 ailə) azalaraq 42683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 milyon manat bütçə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 milyon vəsait xərclənib.

Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

## İki erməni əsgəri minaya düşüb

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.



Trend erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır".

Qeyd edək ki, yanvarın 16-da erməni mətbuatı Tavuş vilayəti Berekamavan kəndinin sakinini Arman Mikaelyanın minaya düşərək yaralanması barədə məlumat vermişdi.

## Yaponiya Rusiyaya etiraz notası verib



Rəsmi Tokio Moskvaya etiraz notası göndərüb. Buna səbəb Rusiya tərəfindən Cənubi Kuril adaları yaxınlığında Yaponiyaya məxsus iki balıqçı gəmisinin cərimələnməsi olub.



Rusiya sərhədçiləri Kunaşir adaları yaxınlığında Yaponiyanın iki balıqçı gəmisini saxlayaraq sənədlərini yoxladıqdan

sonra cərimə verilməsini tələb ediblər. Yaponiya XİN bu tələbi qəbul edilməz hal adlandırıb.

Qeyd edək ki, 21 fevral 1998-ci il tarixli razılaşmaya əsasən Yaponiya gəmiləri Cənubi Kuril adaları rayonunda müəyyən olunmuş ödəniş müqabilində kvota üzrə balıq tuta bilər. Tokio Ticarət və Sərhədlər haqqında 1855-ci il tarixli ikitərəfli traktata istinad edərək Kunaşir, Şikotan, İturu, Xabomai adalarının ona məxsus olduğunu iddia edir.

"Xalq qəzeti"

## Nayrobidə terror aktı nəticəsində 21 nəfər həlak olub

Kenianın paytaxtı Nayrobidə mehmanxana kompleksinə hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb. Daha öncə 14 nəfərin öldüyü bildirilib.



Keniya polisinin rəhbəri Cozef Boynett bildirib ki, yanvarın 15-də paytaxtın Vestland rayonunda yerləşən Dasit mehmanxana kompleksinə terrorçular hücum etmişlər. Ölənlərin sayı 21-ə çatıb, 1 polis əməkdaşı ağır yaralanaraq həyatını itirib.



Qeyd edək ki, mehmanxana kompleksinin yaxınlığında əvvəlcə içində partlayıcı olan 3 avtomobil partladılmışdır. Üzərində partlayıcı olan terrorçunun otelin girişində özünü partlatmasından sonra terrorçu qrup içəri girərək hər tərəfi atəşə tutmuşdur. Qorxuya düşmüş insanlar pəncərələrdən atılaraq qaçmışlar. Ətrafdakı kafe və restoranlardakı müştərilər də qorxu içində qaçaraq canlarını qurtarmağa çalışmışlar. Ölkə başçısı Uhuru Keniata hücumun başlanmasından 20 saat sonra bəyan edib ki, kompleksdə xüsusi əməliyyat başa çatdırılıb və terrorçular məhv edilib.

"Xalq qəzeti"

□ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid zavodunun məhsullarının üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bunu "Reuters" agentliyinə zavodun direktoru Xəyal Cəferov deyib.



## Zavodun ilk məhsulu üç ölkəyə ixrac olunacaq

Zavod direktoru bildirib ki, "SOCAR karbamid zavodu regionun yeganə iri müəssisəsidir və məhsulun üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bundan başqa, biz Ukrayna və Gürcüstana ixrac planlaşdırırıq. Zavodun məhsulu beynəlxalq birləşməyə çıxarılacaq və "SOCAR Trading" tərəfindən əməliyyatlar keçiriləcək".

Zavodun tikintisi üçün alınmış kreditin qaytarılmasına gəldikdə isə direktor qeyd edib ki, ödəmə zavodun işə düşməsindən 1,5 il sonra başlayacaq, mənfəət rejiminə isə zavod 8 ildən sonra keçəcək.

"Xalq qəzeti"

## Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir



Yanvarın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

"Xalq qəzeti"



Rusiya Dövlət Duması AŞPA-nın işində iştirakdan imtina etmişdir.

□ Aşağı Palatanın bəyanatında bildirilir ki, Dövlət Duması bu il AŞPA-da iştirak etmək üçün nümayəndə heyəti formalaşdırmayacaq.

Deputatlar qeyd etmişlər ki, Rusiya və Avropa Şurası arasında parlament xətti ilə əlaqələr uzunsüren antirusiya kampaniyası üzündən dayandırılmışdır. AŞPA ilə sistemin dərin böhranı ilə üzləşmişdir. Yarlanmış şəraitdə Dövlət Duması Rusiya Federasiyasının nümayəndə heyətinin AŞPA-ya qayıtmasını və ölkənin Avropa Şurasının büdcəsinə üzvlük haqqı ödəməsinə məqbul hesab etmir.

"Vahid Rusiya" fraksiyasının rəhbəri Sergey Neverov bəyanatı şərh edərkən bildirmişdir ki, Rusiya AŞPA-da demokratik dəyərlər uğrunda mübarizə aparır və onun qararlarından asılı olmayaraq ölkənin maraqlarını müdafiə edir.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski daha sət məvqə tutaraq qeyd etmişdir ki, növbəti addım Avropa Şurasını tərk etmək olmalıdır. "Ədalətli Rusiya"nın lideri Sergey Mironov isə Rusiyanın Avropa Şurasında üzvlüyünün faydasız və mənasız xərc aparan iş olduğunu vurğulamışdır.

"Xalq qəzeti"



Venesuela XİN:

## ABŞ dövlət çevrilişinə sponsorluq edir

□ BMT-nin mənzil-qərargahında keçirilmiş mətbuat konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirdi ki, Venesuela hökuməti ABŞ-in sponsorluq etdiyi növbəti dövlət çevrilişinə cəhd ilə üz-üzədir.

Nazir ABŞ-i ölkədə təkrar dövlət çevrilişinə cəhdində ittiham edib: "ABŞ və onun müttəfiqləri daim Venesuelanın işlərinə müdaxilə edir. Bundan başqa, ABŞ respublikamıza qarşı iqtisadi blokada tətbiq edir ki, bu, ölkə daxilində zəruri tələbat mallarının istehsalını çətinləşdirir və Karakası həmin məhsulları daha baha qiymətə almağa vadar edir".

Ötən il keçirilən seçkidə qalib gəlmiş Maduro yanvarın 10-da dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlamışdır. ABŞ və Latın Amerikasının bəzi ölkələri

seçkinin nəticələrini tanımadıqlarını bildirərək yeni seçki keçirilməsini təklif etmişlər. Bundan sonra parlamentin spikeri Xuan Quaydo prezidentin öz səlahiyyətlərini icra etmək iqtidarında olmadığı təqdirdə, konstitusiyanın 233, 333 və 350-ci maddələrinə uyğun olaraq dövlət başçısının səlahiyyətlərinin Milli Assambleyanın rəhbərliyinə verilməli olduğunu bildirmişdir.

ABŞ isə öz növbəsində bəyan etmişdir ki, Maduro-nu yox, Quaydonu dövlət başçısı hesab edir. Rusiya-



nın xarici işlər naziri Sergey Lavrov ABŞ-in mövqeyini tənqid edərək bildirmişdir ki, Venesuelanın daxili işlərinə

qarışmaq yolverilməzdir.

"Xalq qəzeti"

## Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı

□ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib.

Trend-in məlumatına görə, bununla əlaqədar "Avaq Kazaryan" müəssisəsinin məhsulları barəsində gücləndirilmiş laborator nəzarət rejimi tətbiq edilmişdir.

Qeyd olunur ki, balıq məhsullarında arsen ötən ay aşkar edilmişdir.

Daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Braziliyadan məhsul idxalına məhdudiyət tətbiq etmişdi.

□ Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün müəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyada çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbədiçədir. Aparılan təhlil göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokada birləşdirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə, regionu yeni ixtilafçılara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır.

## Mövqə dəyişikliyi, yoxsa müəyyən düzəliş: Amerikanın əsas məqsədi

Con Boltonun İsrail və Türkiyəyə uğursuz səfərindən sonra ABŞ dövlət katibi Mayk Pompeo'nun Yaxın Şərq turnesi maraqlı gözlənilirdi. O, regionun doqquz ərəb ölkəsinə baş çəkəməyi planlaşdırmışdı. Bu, qarşıya qoyulan məqsədin geniş mənada daşdığına dəlalət edirdi. Amerikanın dövlət katibinin Qahirə universitetindəki çıxışı göstərdi ki, ekspertlər proqnozlarında yanılmayıblar. M.Pompeonun nitqində Vaşinqtonun Yaxın Şərq siyasətinin notları mövcud idi.

Məsələ kimin haqlı olub-olmamasında deyil – əsas odur ki, ABŞ indiyə qədər yeritdiyi siyasətin səmərəsiz olduğunu anlayıb. Bu, vacib məqamdır, çünki illərdir ki, Yaxın Şərqin böyük dövlətləri məhz bu həqiqəti Vaşinqtona çatdırmaq istəyirdilər. Lakin hər dəfə də Ağ Ev Amerikanın strateji maraqları ifadəsi altında inandırıcı dönmürdü. İndi isə M.Pompeo tənətinə surətdə bəyan edir ki, Barak Obama yanlış mövqə tutmuşdu. Ola bilər. Ancaq kimi təminat verə bilər ki, D.Tramp da yanlış mövqə tutmur? Həm də bu sualın yaranmasının konkret səbəbləri mövcuddur. Bu baxımdan M.Pompeonun Qahirədəki amerikan universitetində pafoslu çıxışı siyasi ritorkadan başqa bir təsir bağışlamır.

Onun irəli sürdüyü tezislər indiki mərhələdə Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf istiqaməti baxımından düşündürücüdür. Vaşinqton yene də hesab edir ki, İran regionda onun əsas düşmənidir. Deməli, başlanğıcda Amerika faktiki olaraq İsrailə bir sırada dayanır. Bu məqam Amerikanın Yaxın Şərq siyasətinin başlıca prinsiplərini müəyyən etməyə imkan verir. Burada ekspertlər ilk olaraq D.Tramp administrasiyasının xristian-yevangelist mövqedən çıxış etdiyini ifadə edirlər.



## Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Doğrudan da, M.Pompeo Qahirədə xristian kilsəsinin açılması münasibəti ilə etdiyi çıxışda deyib ki, o, "yevangelist-xristian" kimi buraya gəlib. Yevangelistlər isə konkret mövqeyi olanlardır – onlar israilpərəstdirlər. Hətta o dərəcədə ki, Amerikanın Təl-Əvivdəki səfiri David Fridman "The New York Times" qəzetinə müsahibəsində demişdi ki, yevangelistlər İsrailə bir çox yehudi icmalarından daha çox sdaqətlidirlər. Belə çıxır ki, M.Pompeo Qahirədə ABŞ-in Yaxın Şərq siyasətinin məhkəməsinin İsrail olacağını sətiraltı ifadə edib.

Bununla da Vaşinqtonun yeni Yaxın

Şərq siyasətinin başlıca prinsipini aşağıdakı kimi formulə etmək olar: regionda İsrail üçün ən uyğun geosiyasi şərtlər təmin edən vəziyyət yaratmaq! Bu baxımdan İran birinci düşməndir və eyni mənəviyyə Yaxın Şərqin lideri statusunda olan Türkiyənin də qarşısını kəsmək Vaşinqtonun planlarına daxildir. Təsədüfi deyil ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsrailin xüsusi xidmət orqanlarının nümayəndələri İsrailə Türkiyəyə qarşı mübarizə aparmaq üçün müzakirələr aparıblar.

Amerikanın yeni Yaxın Şərq siyasətindən danışarkən, əslində,

maraqlarına cavab verən geosiyasi nizam yaratmaq xəttini davam etdirəcək. Bu isə o deməkdir ki, reallıqda ABŞ hərbi kontingentini regiondan çəkməyəcək. Sadəcə olaraq, onların bir qisminin dislokasiya yerini dəyişəcək. Burada məqsəd isə yarana biləcək hər bir kritik situasiyaya çevik müdaxilə etməkdən ibarət ola bilər. Məsələn, İraqdakı amerikan hərbi kontingentini lazımlı İraq, Suriya və İrana müdaxilə etmək imkanı əldə etməlidir. Deyək ki, Suriyada radikal qrupları dəstəkləmək üçün öz hərbi kontingentindən istifadə edə bilər.

söhbətin məzmun dəyişikliyinə deyil, taktiki və strateji addımların korrekte olunmasından gətirdiyi nəticəsinə ala bilərik. Dövlət katibinin Yaxın Şərq turnesi məhz bu bağılıqda diqqətli çəkir. Geosiyasi kontekstdə M.Pompeonun irəli sürdüyü tezislərin mənası üzərində dayanmaq maraqlı olardı. Yuxarıda vurğulanan təməl tezislərə görə, Amerika Yaxın Şərqin hər bir ölkəsində, o cümlədən Suriyada özünün regiondakı ən yaxın müttəfiqinin

## Yeni oyun qaydaları: ərəblər müsəlmanlara qarşı?

Zatən, ABŞ-in rəsmi şəxsləri tez-tez bəyan edirlər ki, Suriyanın sınımlıdakı kürd qruplaşmalarını qoruyacaqlar. Ancaq Türkiyənin qətiyyətli mövqeyi onların planlarına düzəliş edilməsi zərurətini ortaya qoyur. Con Bolton da son bəyanatında Türkiyə ilə müzakirələrin davam edəcəyini bildirdi. Ankara Suriyadakı terror qruplarını məhv etməkdə qararlılığını ifadə edib. Deməli, bu aspektdə Yaxın Şərqdə ABŞ-la regionun nüfuzlu dövlətləri arasında yeni səviyyədə mübarizə vüsət ala bilər. Yarınkı vəziyyətdə yalnız Amerikanın ədalətli mövqeyə gəlməsi nəticəsində çıxmaq mümkündür. Çünki Türkiyənin artıq güzaşt limiti yoxdur.

Bunları ümumiləşdirsək, Vaşinqtonun Yaxın Şərq siyasətinin başlıca özəlliyini müəyyənləşdirə bilərik. Amerika Yaxın Şərqə indiki mərhələdə yerli dövlətlərin öz əli ilə qarışdırmaqda davam etməyə üstünlük verir. Bunun üçün hərbi struktur yaratmaq da düşündür. Ona Vaşinqton şərti olaraq "Yaxın Şərq (ərəb) NATO"su adını verir. Konkret ismi isə Yeni Strateji Yaxın Şərq Alyansıdır (Middle East Strategic Alliance – MESA). Bununla bağlı Mayk Pompeo Misirdə deyib: "Bu addım Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası üzvlərini, Misir və İordaniyanı bir yerə toparlamağa yönəlib. Biz bu gün həmin ölkələrin hər birindən xahiş edirik ki, həmin istiqamətdə növbəti addım barədə düşünsünlər. Bu tədbirlər ümumi təhlükə qarşısında təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruridir".

MESA-nın kimlərə qarşı savaşaçağı aydındır. Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarına uyğun olmayan hər bir prosesin qarşısını indiki ərəblərin öz əli ilə almağa çalışırlar. Yeni kənardakılar heç bir zərərlə düşmür, əksinə, silahları yerlərdəki nökrələrinə satıb, müsəlmanları nəzarətdə saxlamağa cəhd edirlər.

Deyək ki, Yaxın Şərqin hansısa bir ölkəsində Vaşinqtonun maraqlarına uyğun olmayan hadisə baş versə, MESA orada olmalıdır. Burada istisna etmək olmaz ki, müəyyən məqamda Yaxın Şərqdə regional müharibə meydana çıxıb. Əgər MESA qurulsa və bir neçə ərəb ölkəsinin hərbiçiləri kimlərə qarşı birləşsə, başqa böyük dövlətlər də onlara qarşı vuruşa bilərlər. Bu da regionda əsl xaosa yol açar.



## Tbilisidə partlayış

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla, 8 nəfər yaralanıb.

Hadisə paytaxtın Didi Diqomi rayonunda baş verib. İlk məlumatlara əsasən, partlayış Piralışvili ailəsinin mənzilində qaz sızması nəticəsində baş verib. Ölənlər arasında 8 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri aparılır. Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edib.



2011-ci illərdə inkişafına dair Dövlət Proqramı'nın qəbulu, "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman, sərhəd-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi edilməsi gömrük sisteminin inkişafını daha da sürətləndirmiş, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmış, fəaliyyəti təkmilləşdirmişdir.

Ötən il ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolə malik olan DGK-nin idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirilməsi nəticəsində dövlət büdcəsinə 3 milyard 434 milyon manat vəsait daxil olub. Həmçinin 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib. Həyat keçirilən əməliyyat-axtarış fəaliyyəti istiqamətində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkarlanıb. Ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərəvətləri, zinəət əşyaları, dərman preparatları, mobil telefon-

istiqatçıların "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, lağvi və bərpası Qaydası'nın təsdiq edilməsi haqqında" 2018-ci il 21 dekabr tarixli fərmanını göstərmək olar. Bu işə respublikamızda sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracını gücləndirir. Daha bir məqamı vurğulayaq ki, biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində "Könüllü rəyət mədəniyyətinin" formalaşmasına gətirib çıxardıb. Aparılan işlər məmur-vətəndaş təmasını minimuma endirib və korrupsiya ilə mübarizəyə qarşı mexanizmlərini gücləndirib. Hazırda 14 elektron gömrük xidməti "elektron hökumət" portalında sahibkarların istifadəyə verilməsi, bu işin eyni göstəricisidir.

Gömrük sahəsində qarşıya qoyulan məqsədlərdə biri yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olmaqdır. Həmçinin Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biri olduğu

□ **Son illər Azərbaycan sürətlə inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilən nəticələr ölkəmizin ümumi tərəqqisinə böyük töhfələr verir. Xalqımız sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Sosial-iqtisadi sahələrdə gerçəkləşdirilən sistemli islahatlar aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reyting mərkəzləri tərəfindən yüksək qiymətləndirilib. Ötən illər ərzində Azərbaycanda aparılan islahatlar dövlətimizin həyata keçirdiyi mühüm istiqamətlərdən biri olub. Təsədüfi deyil ki, 2004-cü ildən başlayaraq respublikamızda mühüm dövlət proqramlarının icrası bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirib, regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.**

Bütün sahələrdə olduğu ki, gömrük sahəsində də islahatlar həyata keçirilib. Prezident İlham Əliyev komitənin qarşısında gömrük sisteminə şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün aparılması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqları qoyub. Ötən il ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev vurğulayıb ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artırmağa imkanlı olacağıq. Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin təmsalında biz gözəl nəticələri görə bilmişik.

Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə çıxarması, bununla bağlı söylədiyi tövsiyə və göstərişlər Azərbaycan gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini müəyyən etdi. Həmin

## "Gömrük orqanlarında aparılan islahatlar: MÜASİR TƏLƏBLƏR VƏ ÇAĞIRIŞLAR"

İldən başlayaraq gömrük orqanlarının fəaliyyətində köklü dəyişikliklər həyata keçirildi və onun normativ hüquqi bazasının formalaşmasında mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev dövlətimizin inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılması idi. Məhz bu səbəbdən ulu öndər birinci mühüm əməliyyat kimi birinci tələbi savadlı kadrın yetişdirilməsi oldu. Ümummilli liderin bu uzaqgörən tövsiyəsi də sonrakı illərdə uğurla həyata keçirilib.

Son illərdə Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin təkmilləşdirilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini, bütün istiqamətlərdə standartların beynəlxalq standartlara tam uyğun aparılması və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafında rolunun daha da artırılmasını istiqamətində mühüm addımlar atıldı.

2007-ci ildə "Azərbaycan Respublikası gömrük sisteminin 2007-

lar, pnevmatik və "soyuq" silahlar və digər mallar tutulub.

Ticarətin asanlaşdırılması eləcə də gömrüklərdə risklərin idarə olunması sahəsində mühüm işlər görüldü. Hər kəsə məlumdur ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır. Bütün bunlar da ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının formalaşmasına səbəb olur.

Son dövrlər gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi bu sahədə işin təşkilini daha çəvik edir. Həmçinin gömrük prosedurlarının sürətləndirilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının sayını artırır. "Xarici ticarət

gömrük işində aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir.

Ulu öndər Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal siyasətin reallaşmasında vacib rol oynayan önəmli dövlət təsisatlarından birinə çevrilib. Hazırda Prezident İlham Əliyev gömrük sisteminə aparıldığı son islahatlar bu sahənin işinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaradır.

Ülviyyə VAHİDQIZI, "Xalq qəzeti"


**Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının gömrük xidmətinə həyata keçirilən genişmiqyaslı islahatların nəticəsində qazanılan nailiyyətlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təmin etmək məqsədilə təşkil etdiyi yazı müsabiqəsinə təqdim edilir.**

## 20 Yanvara həsr olunmuş "Vətənpərvərlik kinosu həftəsi"

□ **Mədəniyyət Nazirliyinin kinematografiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik kinosu həftəsi" çərçivəsində milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam etdirilir.**

Baş İdarədən verilən məlumata görə, kino həftəsi çərçivəsində filmlərin nümayişi Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib. Kinorejissor Gülnarə Abdullayevanın lentə aldığı Milli Qəhrəman Tahir Həsənova həsr olunmuş "Bizim zamanın qəhrəmanları" və rejissor Kamalə Musazadənin lentə aldığı Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunmuş "Cavanşir" adlı filmlər tamaşaçılara təqdim edilib.

Filmlərin nümayişində məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, kino həftəsinin



keçirilməsində məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən milli qəhrəmanlarımızı gənc nəsle tanımaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

## QUBA RAYON MƏRKƏZİ XƏSTƏXANASI

ashağıdakı lotlar üzrə

### AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması.  
Lot-2. Avadanlığın satın alınması.  
Lot-3. Inventarın satın alınması.  
Lot-4. İdarənin xərçirə - dəftərxana və təsərrüfat mallarının satın alınması.  
Lot-5. Əsaslı təmir işlərinin satın alınması.  
Lot-6. Cari təmir işlərinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba şəhəri, Fətəlixan küçəsi 12 (əlaqələndirici şəxs - Babayev Elşən Baba oğlundan, telefon - (023) 335-29-58) nömrəli ünvandan ala bilərlər.

Iştirak haqqı - lot - 1 və lot - 3 hər biri 150 manat, lot - 2 və lot - 4 hər biri 100 manat, Lot - 5 və Lot - 6 isə hər biri 50 manatdır.

Bank rekvizitləri:  
H/h - AZ37AIB32051019446500246165  
VÖEN - 4500202691  
Bank - "Kapital Bank"ın Quba filialı  
Kod - 200651  
VÖEN - 9900003611  
M/h - AZ37NABZ01350100000000001944  
S.W.I.F.T: AİBAZ2X  
Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçılardan müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. Xarici diləkdə tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 fevral 2019-cu il saat 17.00-a qədər Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvanla təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 1 mart 2019-cu il saat 15.00-da Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

2019-cu ilin I yarımiliyində "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" markalı avtomobillərin ehtiyat hissələrinin və mühərrik, transmissiya yağlarının satın alınması üçün

### AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.  
Lot - 1. "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" avtomobilləri üçün ehtiyat hissələrinin satın alınması.  
Lot - 2. "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" və digər markalı avtomobillər üçün avtoşinlərin və akkumulyatorların satın alınması.  
Lot - 3. "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" və digər markalı avtomobillər üçün mühərrik, transmissiya yağlarının satın alınması.

İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdır.

Üstünlük veriləcək meyarlar- ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), "Mercedes-Benz" şirkəti tərəfindən istifadəyə icazəli sürtkü yağları, bu sahədə peşəkarklıq, maliyyə imkanları və malların cədvəle uyğun təhvil.

Potensial imkanları olan iddiaçıların tenderin əsas şərtlər toplusunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il fevralın 7-dək Bakı, F.İbrahimbəyov küçəsi 43 nömrəli ünvanda əlaqələndirici şəxs R.Üstəmzadədən ala bilərlər:

DXA  
Kod- 210005  
VÖEN- 1401555071

M/h - AZ-41NABZ01360100000000003944  
S.W.I.F.T. CTREAZ22  
H/h - AZ97CTRE00000000000002128301  
Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası  
VÖEN - 1700293201  
Büdcə təsnifatı - 0514  
Büdcə səviyyəsi - 7  
Iştirak haqqı heç bir halda geri qaytarılmır.  
Tenderdə iştirak etmək istəyənlər iddiaçıları aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);

-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariatsdan təsdiq edilmiş surəti).

Tenderdə iştirak etmək istəyənlər iddiaçıları yuxarıda göstərilən sənədləri, bir ədəd əsl və bir ədəd surət (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2019-cu il fevralın 7-dən gec olmayaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tender komissiyasına təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərini bir ədəd əsl, bir ədəd surət (ikiqat zərfdə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 18 fevral 2019-cu il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.

Təklif zərfləri 19 fevral 2019-cu il saat 14.00-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.  
Telefon- 596-27-71.

Tender komissiyası

## BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ

### AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir.  
Lot - 1. Mərmər, şüşə və kovrallitın yuyulması işlərinin satın alınması.  
Lot - 2. Ventilasiya, kondisioner, soyutma, isitmə-soyutma və su təchizatı sistemlərinə texniki servis satın alınması.  
Lot - 3. UPS sisteminin servisinin satın alınması.  
Lot - 4. Dizel generator sisteminin servisinin satın alınması.  
Lot - 5. Yanğın söndürmə və tüstübaca sistemi servisinin satın alınması.  
Lot - 6. Yanğın balonlarının təmiri və doldurulması servisinin satın alınması.  
Lot - 7. Dəratisasiya, dezinfeksiya, dezinfeksiya işlərinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli (Yusif Əliyevdən, telefon - (012) 497-89-72) ünvandan ala bilərlər. Iştirak haqqı lot- 1 – 275 manat, lot - 2 – 200 manat, lot - 3 və lot - 6 hər

bir 10 manat, lot - 4 – 15 manat, lot - 5 – 90 manat və lot - 7 – 5 manatdır.

Hh-AZ20CTRE 00000000000004638301  
VÖEN-1701066551  
Bank-Dövlət Xəzinədarlığı Agentliyi  
Kod- 210005  
VÖEN-1401555071  
M/h- AZ41NABZ  
01360100000000003944  
S.W.I.F.T: CTREAZ22  
Fond-7  
Büdcə təsnifatının kodu- 142340  
Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. Xarici diləkdə tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 fevral 2019-cu il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 fevral 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvanla təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 18 fevral 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Samux Rayon Mərkəzi Xəstəxanası

2019-cu il üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusu aşağıdakı lotlar üzrə keçirilir.  
Lot - 1. Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, yanacaq və sürtkü materiallarının satın alınması.  
Lot - 2. Əsaslı və cari təmir işlərinin satın alınması.  
Lot - 3. Bərk və yumşaq inventarların satın alınması.  
Lot - 4. Digər maşın və avadanlıqların satın alınması. Sənədlər 12 fevral 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır.

Təklif zərfləri 15 fevral 2019-cu il saat 11.00-da açılacaqdır.

Əlaqələndirici şəxs- Məhəbbət Quliyeva, telefon - (022) 27-5-21-88.  
Ünvan - Samux şəhəri, A.Nəbiyev küçəsi 1.

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

dəftərxana ləvazimatlarının satın alınması məqsədilə

### AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyənlər şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciatçıların son müddət 2019-cu il yanvarın 25-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici diləkdə tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvandan - Bakı, Heydər Əliyev prospekti 152, "Çinar plaza", 24-cü mərtəbə. Əlaqə telefonu - (012) 404-37-00, daxili - 1132.

## DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS

qablaşdırılmış içməli suyun satın alınması üçün kotirovka sorğusu elan edir

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərflərdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər - nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); -kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); -kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə)

-kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş ) və iddiaçının tender təklifi

29 yanvar 2019-cu il saat 15.00-dək Bakı, M.Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs - İlham Əliyeva, telefon - 012-502-47-53/56/58, daxili 144) ünvanla təqdim edilməlidir.

Təklif Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici diləkdə təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçıların, yaxud onların səlahiyyətli nümayəndələrinin 30 yanvar 2019-cu il saat 11.00-da zərflərini açılışında iştirak edə bilərlər.

Tender komissiyası

## Xarici xəbərlər

ABŞ

### Antarktidada buzlar əriyir

Antarktidada buzlar 40 il əvvəlkindən altı dəfə çox əriyir. Bu, Kaliforniya Universiteti alimlərinin tədqiqatı nəticəsində bəlli olub. Alimlər iddia edirlər ki, prosesin güclənməsi yaxın on ildə dənizlərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Tədqiqatçılar onu da bildirirlər ki, Yer kürəsinin ən dayanıqlı ərazisi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb.

Xəbəri CNN verir.



Çin

### Ən dözümlü avtomobil



Çinin paytaxtı Pekində dünyanın ən dözümlü avtomobili təqdim edilib. "Karlmann King" adlı avtomobilin qiyməti 2 milyon dollardır. Bildirilir ki, yeni model fərdi sifariş əsasında

yağılır. Layihəyə əsasən, cəmi 10 belə avtomobil istehsal ediləcək.

Məlumatı "Auto.tut.by" yayıb.

### Uğursuz nəticə




Çinin Ayın əks tərəfinə enən "Çan-ye-4" zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment səmərə verməyib. Bildirilir ki, ilk dəfə olaraq Ayda, süni ekosistemdə yetişdirilmiş toxumlar tələf olub.

Doğrudur, ilk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı. Çinli alimlər bitkilərin tələf olmasını "Ay gecəsi" hadisəsi ilə izah ediblər. Belə ki, bu hadisə baş verən zaman temperatur mənfii 170 dərəcəyə qədər düşüb.

Xəbəri "Sinxua" agentliyi verir.

İsveçrə

### Xərcəngə qarşı yeni mübarizə üsulu



İsveçrəli alimlər xərcəng xəstəliyinə qarşı yeni mübarizə üsulu kəşf ediblər. Belə ki, Bazel Universitetinin alimləri siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində xərcəng hüceyrələrinin piy hüceyrələrinə

çevrilməsinə nail olublar. Bildirilir ki, bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.

Məlumatı "Meddaily.ru" yayıb.

Şimali Amerika

### 2018-ci ilin ən yaxşı futbolçusu



Şimali Amerika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Ötən ilin ən yaxşı oyunçusu adına PSV-nin və Meksika millisinin üzvü İrvinq Losano layiq görülüb. Losano PSV-nin heyətində 27 qarşılaşmada iştirak edərək, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

23 yaşlı futbolçu 34 dəfə də Meksika millisinin uğurları üçün çalışıb.

Məlumatı "Goal.com" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

## Türkiyə–Xorvatiya əlaqələri genişlənir



□ **Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Xorvatiyanın dövlət başçısı Kolinda Qrabar-Kitaroviç qardaş ölkədə rəsmi səfərdə olub. Düən prezidentlər mətbuat konfransı keçiriblər. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

R.T.Ərdoğan son illər ölkəsi ilə Xorvatiya arasında hər tərəfli əlaqələrin güclənməsinin hər iki dövlət üçün böyük əhəmiyyət daşıdığını bildirib. Minnətdarlıq hissi ilə qeyd edib ki, Xorvatiya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyon dollar təşkil edib. Tədbirdə hər iki ölkənin lideri bu göstəricini 1 milyard dollara çatdırmaq əzminə olduqlarını bildirib.

K.Qrabar-Kitaroviç çıxışında, öz növbəsində Türkiyə ilə əlaqələrin yüksək səviyyəyə çatdığını vurğulayıb. Onun sözlərinə görə, 2020-ci ildə Al-yə sədrlik Xorvatiyaya keçəcək və rəsmi Zaqreb Türkiyənin bu quruma yolunun rahat olması üçün əlindən gələni edəcək.

Yeri gəlmişkən, Türkiyə Prezidenti tədbirdə Suriya-dakı vəziyyətə də aydınlıq gətirib. Münbiçdə baş verən partlayışda ABŞ hərbiçilərinin həlak olmaları barədə söz açarkən bildirib ki, bu, Amerika qoşunlarının bölgədən çıxmasını əngəlləmək istəyənlərin cəhdi ola bilər. Lakin R.T.Ərdoğan Prezident Trampın bu məsələdə mövqeyini dəyişməyəcəyinə əmin olduğunu ifadə edib.

Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın regionda bundan sonra da terrorla qətiyyətlə mübarizə aparacağını bildirib. Vurğulayıb ki, Türkiyə bölgədə kürdlərlə deyil, PYD və YPG terror təşkilatları ilə mücadilə aparır.

M.HACIXANLI, "Xalq qəzeti"

## Almaniya iqtisadiyyatında artım azalıb

□ **Almaniyanın Milli Statistika İdarəsinin açıqladığı məlumatda deyilir ki, ötən 2018-ci ildə ölkə iqtisadiyyatında artım son illərə nisbətən nəzərəçarpan dərəcədə azalıb. Belə ki, ötən il bu rəqəm cəmi 1,5 faiz olub. Statistika görə, bu, son beş ilin ən yavaş artımıdır.**

"Amerikanın səsi"nin yazdığına görə, bu göstərici Avropanın ən böyük iqtisadiyyatındakı təchizatçıların ticarət gərginliklərinin təsirinə məruz qaldığını göstərir. Bildirilir ki, ötən il iqtisadiyyata ən çox daxil tələb təkan verib. Belə ki, həm məişət istehlakı, O da qeyd olunur ki, üçüncü rübdə artımın azalmasının ardından, dördüncü rübdə müşahidə olunan artım Almaniyanın tənəzzülə uğramasının qarşısını alıb. Bəzi təhlilçilərin

runa ziyan vuran ABŞ-in ticarət sahəsindəki proteksionizm siyasəti kimi böhranlar səbəb olub. Bundan əlavə Böyük Britaniyanın mart ayında heç bir razılıq olmadan Avropa İttifaqını tərk etməsi də Almaniya iqtisadiyyatı üçün risk yaradıb.



fikrinə görə isə bunlar hamısı Almaniya iqtisadiyyatındakı artımın pik nöqtəsinə çatdığına işarədir.

Almaniya iqtisadiyyatındakı geriləmə digər Avropa ölkələrinə də təsirini göstərib. Birləşmiş Krallığın iqtisadiyyat və Biznes Araşdırma Mərkəzinin baş iqtisadi müşaviri Viki Prays deyib ki, Almaniya iqtisadiyyatının sadəcə 1,5 faiz artması bütün Avropaya, hətta Birləşmiş Krallığa mənfii təsir edib, çünki Britaniya ixracatının böyük hissəsi Avropaya, xüsusilə də

Almaniya gedir.

Mütəxəssislər hesab edirlər ki, Avropa ölkələrində müşahidə olunan oxşar aşağı göstəricilər də, Avropa Mərkəzi Bankının yaxın gələcəkdə faiz dərəcələrini dəyişməsinə çətinləşdirəcək.

Iqtisadi geriləmə Almaniya əhəlisinin həyat şəraitində də özünü göstərib. Mühəndə hava limanının təhlükəsizlik işçiləri artıq ikinci həftədir daha yaxşı məaş və iş şəraiti tələbi ilə tətill edib.

Aida AYSA, "Xalq qəzeti"

## Aleksis Tsipras etimad səsverməsini qazanıb



□ **"Euronews" agentliyinin yaydığı məlumata görə, Yunanistanın Baş naziri Aleksis Tsipras parlamentdə keçirilən etimad səsverməsində qalib gəlib.**

Səsvermənin nəticələrinə əsasən parlamentin 151 üzvü hökumət başçısının lehinə, 148 üzvü əleyhinə səs verib.

Qeyd edək ki, Tsipras etimad səsverməsinin keçirilməsi məsələsinin yanvarın 13-də müdafiə naziri Panos Kamenos istefa verəndən və onun rəhbərlik etdiyi "Müstəqil yunanlar" partiyasının koalisiya hökumətinin tərkibindən çıxandan sonra qaldırılmışdı.

Xatırladaq ki, istefaya Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı fikir ayrılığı səbəb olmuşdu. Makedoniya ilə Yunanistan ara-

sında ad üstündə mübahisə 1991-ci ildən davam edir. Yunanıstanda Makedoniya adlı əyalət olduğundan rəsmi Afina bu əyalətə qarşı ərazi iddialarının qaldırılmasından ehtiyat edir. 2018-ci ilin iyununda rəsmi Afina ilə Skopye arasında Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı saziş imzalandı. Makedoniya parlamentinin təsdiq etdiyi müvafiq razılaşma Yunanıstan parlamenti tərəfindən də ratifikasiya olunmalıdır.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

## ABŞ-da neft hasilatı rekord həddə çatdırılıb

Ötən həftədə Birləşmiş Ştatlarda neft hasilatı gündüzlük 200 min barel artıraraq sutkada 11,9 milyon barel çatdırılıb. Bu isə 1983-cü ildəki rekordu yeniləmək deməkdir. Bu isə istər-istəməz, dünya bazarında "qara qızıl"ın qiymətinə təsir edir. Hazırda birjalarda neftin qiyməti belədir:

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 61,12 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin bir bareli 52,10 dollardır. Azərbaycanın "Azeri-Light" markalı neftinin bir bareli 63,20 dollardır.

Qezənfər QASIMOV, "Xalq qəzeti"



## Hava proqnozu

□ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə ararib güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

□ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

□ **Balakan, Zaqatala, Qax, Şaki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Samaxı, Siyazan, Şabran, Xızı, Quba, Xacmaz, Qusar rayonlarında** bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsilecəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ararib güclənəcək. Gecə 1-6, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

esəcək, gecə və səhər ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq.

□ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

□ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər ararib güclənəcək. Gecə 0-3, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.



## "Azercell" in yeni xidmət mərkəzi

### Bakı Beynəlxalq Avtovağzalında


□ **Azərbaycanın mobil rabitə bazarının lideri "Azercell Telekom" MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə verdi.**

Abunəçilər burada bütün "Azercell" xidmətlərindən yararlanma, nömrələr üzərində müvafiq əməliyyatlar aparma, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcəkdir.

"Azercell" ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda 8 müştəri xidməti ofisi, bir məkəndə 3 növ xidmət göstərən 29 "Azercell Ekspres" ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, şirkətin 20 eksklüziv mağazası, 3 Asan mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni eksklüziv mağaza istifadəyə verilib.

Onu da bildirdik ki, "Azercell" müştəri xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən telefon mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk regional telefon mərkəzini yaradıb. Abunəçilərinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən "Azercell" müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

"Xalq qəzeti"



## "Facebook" xəbər jurnalistikasının inkişafına 300 milyon dollar ayracaq

□ **"Facebook" şirkəti xəbər jurnalistikasının inkişafına 300 milyon dollar sərmayə yatıracaq. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.**

Mənə yazır ki, bu barədə "Facebook" şirkətinin sahibi Mark Zukerberq məlumat verib. O deyib ki, xəbər jurnalistikasının inkişafına yönəlməyə 300 milyon dollar sərmayə yatıracaq. Bu barədə açıqlama verən şirkətin vitse-prezidenti Kempbell Braun isə deyib: "Biz 'Facebook'-da həqiqətə uyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərlə mübarizəni davam etdirəcəyik". O qeyd edib ki, "Facebook" informasiya təşkilatlarının inkişafı üçün qarşıdakı üç ildə sözügedən sərmayəni təmin edəcək.

K.Braun vurğulayıb ki, sosial şəbəkə, həmçinin jurnalist və xəbər təşkilatlarının imkanlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, bu ilin əvvəlində "Facebook" ABŞ KİV nümayəndələrinin, sahibkar və sponsorların iştirakı ilə mətbuat konfransı təşkil edərək müasir jurnalistika qarşısında duran çağırışların müzakirəsini planlaşdırır.

Rövşən ATAĞİYEV, "Xalq qəzeti"

## BİLDİRİŞ

Dövlət Turizm Agentliyinin "Şahdağ Turizm Mərkəzi" QSC tərəfindən peşəkar işçi qüvvəsinin təmin edilməsi xidmətinin satın alınması məqsədilə keçirilən açıq tenderin vaxtının uzadılması üçün aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi tarixi (tender təklifi və bank təminatı istisna olmaqla) 13 fevral 2019-cu il saat 15.00-a, tender təkliflərinin və təminatın qəbulu vaxtı 22 fevral 2019-cu il saat 16.00-a, təkliflərinin açılışı isə 23 fevral 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

✓ **Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Tahirova Xatimə Əbdüdəli qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.**

BAŞ REDAKTOR

HƏSƏN  
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və sahifələnilib, "Azərbaycan" neşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
Şəhadətnəmə 022273

İNDEKS 0282

TİRAJ 7258

SİFARİŞ 145

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00